

**Qds**

Dekabrn 6-da AB prezidenti Donald Tramp Qds hrini sraelin paytaxt kimi tand v bu lkdk i sfirliyin

Tel-vivdn Qds

Arannews-Dekabrn 6-da AB prezidenti Donald Tramp Qds hrini sraelin paytaxt kimi tand v bu lkdk i sfirliyin Tel-vivdn Qds krlcyini bildirdi. Belc, beynlxalq hququ, BMT qtnamlrini eynyn, Flstin probleminin n vaxtsa slh yolu il hll edilcyi midinin zrin qat xtt kn qrar qbul .edildi

Maraqlar ki, bu addm mslmanlarn Qds rzind nzarti itirmirinin 100 illiyi rfsind ba verdi. Birinci cahan savann gediind, 1917-ci il dekabrn 9-da ingilislr osmanl-alman qvvlrini mlub edrk Qds I keirdilr. Taleyn istehzas is ondan ibartdir ki, bu hadisnin ba vermsind .Osmanlya qar syan etmi rblr hmiyytli rol oynamdlar

Qds dnyann n qdim yaay msknlrindn biridir. Onun 6 min il ya olduu sylnilir. O, hr brahimi dind mqdds hr hesab olunur. udaizmd v xristianlqda sas, slamda is Mkk v Mdindn sonra .nc mqdds hr saylr

Hm strateji hmiyytin, hm d corafi mveyin gr Qds antik dvrlrdn hcumlara, iallara mrz qalb. Bu baxmdan dnya tarixind n sralarda olan hrlrdn biri, blk d birincisidir. 6 min illik tarixi rzind Qds n az 2 df tam dadlb (eramzn 70-ci ilind romallar v 1244-c ild xarzmlilr .trfindn), 23 df mhasiry alnb, 52 df hcuma mrz qalb, 44 df fth edilib

Eramzdan vvl XI srd yhudilrin lin ken hr sonralar bir ox (Babil, hmni, skndr, Misir, Roma, Bizans) dvltlrin trkibind olub. 614-c ild Sasani ah II Xorov Prviz hri Bizansdan alb. 15 il .sonra is Bizans Qds rzind nzarti brpa edib. Lakin bu vziyyt d uzun srmyib

Bu dvrd rbistan yarmadasnda yeni dvlt Xilaft yaranrd. Quruluunun ilk illrindn traf razilr ekspansiyaya balayan bu dvlt artq 638-ci ild Qds I keirdi. Bununla da hrd xallar dnmind .103 illik (88+15) fasil istisna olmaqla 13 sr davam edn mslman hegemonluu balad

Abbasilr xilaftinin ziflmsi il XI srd Qds i Fatimilr dvltinin nzartin keir. srin son rbnd fatimilr v slcuqlar hr urunda bir-birlri il dyikn mvffqiyyl mbariz aparrlar. Bu mbarizy avropallar son qoydular. Birinci xa yr nticsind Qds xristianlarn lin keir v 1099-cu ild burada Qds krall .yaradlr

slam dnyasnn byk srkrdsi Slahddin yyubi 1187-ci ild Qds geri qaytard. Onun lmndn sonra is vladlar arasında gedn kimlrdn istifad edn Mqdds Roma imperatoru II Fridrix diplomatik .yollarla hr rzind xristianlarn nzartini brpa etdi. Lakin analoji status-kvo cmi 15 il kdi

Monqol hcumlar nticsind darmadan ediln Xarzmahlar dvltinin yyubilr dvltin snan xeyli hrbi qvvsindn istifad edn sultan Salih 1244-c ild Qds geri qaytarr. Bundan sonrak 7 sr .rzind Qds mslmanlarn nzartind olur

yyubilr dvltinin squtu il hr 1260-c ild Misir mmlk sultanlnn, 1517-ci ild is Osmanl dvltinin hakimiyyti altna keir. Sultan Sleyman Qanuninin zamannda Qdsn yeni dirlii balayr. mperiyann tolerant dini siyasti nticsind buradak ziyartgahlara xristian v yhudi zvvarlarn .axn artr

Sultan Sleyman hri mdafi divarlar il haty alr. Maraqlar ki, 3 sr rzind halinin saynda xsusi artm olmadndan hr bu divarlarn hatsin sb qalr. Yalnz XIX srin ortalarda divarlardan knarda yeni tikililr ina olunur. ndi divar hatsind olan razi "Khn hr", divarlardan knarda olan .is "Yeni hr" adlanr

rb milltiliyindn Osmanl dvltin qar istifady ilk df Rusiya chd etmidi. XVIII srin ikinci yarsnda onlar Misirin mmlk hakimi li by Kbirl laq yaratdlar, sultana qar xb mstqillik elan edcyi .tqdird dstklrini vd etdilr

1768-ci ild yeni rus-trk mharibsi balayarkn li by Misirin mstqilliyni elan etdi. Lakin bu dvrd dini hmrylik hl milltilikdn stn idi. li byin qounu hm d slam xlifi olan Osmanl sultanna qar dymkdn imtina etdi. Nticd li by mlub oldu v dyd ald yaralardan 1773-c ild Qahir .zindannda ld

.Eyni taktikadan Birinci cahan sava zaman ingilislr daha urla istifad etdir XIX srd Osmanl hakimiyytinin ucqarlara nzartinin ziflmsindn istifad edn ngiltr rblr yaayan razilrd xeyli mhkmnmidi. Burada onlar yerli tayfa balar, nfuzlu feodallar, eyxlr il sx laq saxlaydlar. Birinci cahan sava balayan kimi ingilislr bu laqlrdn yararlanaraq rblri trklr qar .xmaa thrik etdir

Bir ox rb lideri ingilisrin tklifin msbt yanalar da, n ciddi dstk Mkk rifi Hseyn bin lidn gldi. ngilislr ona mharibdn sonra yaranacaq byk rb dvltinin hkmdarln vd etmidilr. Bundan .ruhlanan rif 1916-c il iyunun 8-d Osmanl dvltin qar qiyam qaldrd

Onsuz da ar rtlr altnda mbariz aparan osmanllar rb syan lap xlmaz vziyyt sald. Artq iyunun 16-da rbistan yarmadasnn n mhm liman olan Cidd, daha sonra is Mkk itirildi. .Oktyabrda Mdin zrin hcum is trklr trfindn df edildi

Noyabrn vvllrind Hseyn bin liy loyal mirlrin topants onu "rb vilaytlrinin kral" elan etdi. Yeni kraln tkil etdiyi hkumtd sas vzifli z oullar tuturdu. li ba nazir, Abdullah xarici ilr naziri, .Feysl is daxili ilr naziri idirl

Lakin Hseynin btn rblrin kral elan edilmsi ingilisrin yal vdrl verdiklri digr rb liderlri il mnasiblrin zrr vururdu. Buna gr d onlar Hseyni yalnz Hicaz (rbistan yarmadasnn Mkk v .Mdinnin d daxil olduu qrb hisssi) kral kimi tandlar

1917-ci ilin vvllrind ingilisrl birlikd osmanllara qar dyn rblrin say artq 70 min atrd. May aynda Auda bu Tayinin rhbrlik etdiyi bdvi rblr Qrmz dnizd trklrin nzart etdiklri son liman olan Akabe zrin hcuma kedilr. Mhur ingilis kfiyyats Lourensin d itirak etdiyi dylrdn sonra .trklr Akabeni itirdilr

Akabe zrin hcumun hmiyyti Misirdn Flstin istiqamtin irlilyn ingilis qvvlrinin thiksizliyini tmin etmkdn ibart idi. Bu mntqnin tutulmas il ingilisr artq kinmdn Qds zrin hcum ed .bilrdilr

General Edmund Allenbinin komandanlq etdiyi ingilis ekspedisiya korpusu oktyabrn son gnnd Beereba, noyabrn vvllrind Qazza hrlnini tutdular. Dekabrn vvllrind is Qds hndvrin .yaxnladlar

Qds mdafi edn trk v alman qvvlrin general Erik fon Falkenhayn rhbrlik edirdi. ngilisrin canl qvv v texniki stnly saysind hrin ciddi mdafisini tkil etmk mmkn olmad. Dz 100 il nc, .1917-ci il dekabrn 9-da Qds ingilisr trfindn tutuldu

.Bellikl, general Allenbi imperator II Fridrixdn 7 sr sonra Qds yiylnn ilk xristian fateh oldu Mslmanlarn is bu mqdds hrd oxsrlik hegemonluu baa atd. Sadc trklrin deyil, mhz mslmanlarn! Lakin rblr hl bunu drk etmirdilr. Onlar Qdsn onlara verilcyi vdin inanr, ba vermi hadisni bayram edirdilr. Edmund Allenbi is onlara tanrnn gndrdiyi xilaskar qismind .grnr

Sonrak hadislr is mlumdur. Qds 30 il rzind Britaniya mandatnda oldu. Ondan sonra BMT-nin Qds he bir dvltin trkibin qatlmayan, beynlxalq nzart altnda olan razi elan etmsin baxmayaraq, hrin qrb hisssi srailin, rq hisssi is mslmanlarn nzartin kedi. 1967-ci ild ba .vern Altgnlk mharibd byk qlb qazanan srail hrin tamna nzart nail oldu

1980-i ild Knessetin qbul etdiyi qanunla Qds srailin paytaxt elan olundu. BMT T-nn iclasnda bu qanun "beynlxalq hququn pozulmas" kimi qiymtdirilrk lv edilmeli olduu bildirildi. O zaman veto hququndan istifad etmyrk bitrf qalan AB bu gn Qds srailin paytaxt .kimi tand elan edir

Mkk rifi Hseyn bin li ingilislr gstrdiyi xidmt mqabilind umduqlarna nail ola bilmdi. O, ninki btn rblrin kral olmad, htta sudlarla savada mlubiyyt urayaraq Hicaz zrind hakimiyytini d .itirdi. Hicaz glckd Sudiyy rbistan adlandrlacaq dvltin trkibin qatld Lakin onun oullarnn bxti daha ox gtirdi. Feysl raqn kral elan edildi. Burada Haimi slalsinin .hakimiyyti 1958-ci il inqilabndan sonra raqn respublika elan edilmsin qdr srd Vaxtil Osmanl parlamentinin deputat olmu Abdulla bin Hseyn is Transiordaniyann miri, .1946-c ildn is ordaniya kral oldu. Burada Haimi slalsinin hakimiyyti gnmz qdr davam edir Birinci cahan savandan sonra feldmaral rtbsi alm Eduard Allenbini is rblr artq xilaskar .kimi xatrlamrlar. vzind sraild Allenbinin ad verilmi bir sra obyektlr mvcuddur .Yaz mllifin fikirlrini ks etdirir v Meydan TV-nin mvqeyi il st-st dmy bilir